

21.11.2022: xəbər

Khazar University Staff Member at International Seminar

On November 15-16, 2022, Ayaz Mammadov, PhD in biology, coordinator of veterinary medicine of the Department of Life Sciences, participated in a two-day online international seminar of the UN Food and Agriculture Organization.

At the "Global National Coordinators' Workshop on DAD-IS " held with the participation of representatives of about 30 countries, A.Mammadov took an active part in the discussion of placing information on animal genetic resources on the DAD-IS website, exporting information, risk statuses of breeds and other issues.

“Xəzər”in əməkdaşı beynəlxalq seminarıda

2022-ci il noyabrın 15-16-da Həyat elmləri departamentinin baytarlıq təbabəti üzrə koordinatoru, b.ü.f.d.Ayaz Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ikigünlük onlayn beynəlxalq seminarına qatılıb.

30-a yaxın ölkənin nümayəndələrinin iştirakı ilə keçən “Ev Heyvanlarının Müxtəlifliyi üzrə Qlobal Milli Koordinatorların Seminarı”nda (Global National Coordinators' Workshop on DAD-IS) A.Məmmədov heyvan genetik ehtiyatları barədə məlumatların DAD-IS saytına yerləşdirilməsi, məlumatların eksportu, cinslərin risk statusları və s. məsələlərin müzakirəsində fəal iştirak etmişdir.



Domestic Animal Diversity Information System (DAD-IS)

- Home
- Data
- In Focus
- Publications
- National Coordinators
- Regional/National Nodes

DAD-IS is the Domestic Animal Diversity Information System maintained and developed by FAO. It provides you with access to searchable databases of breed-related information and photos and links to other online resources on livestock diversity. Furthermore, you can find the contact information of all National Coordinators for the Management of Animal Genetic Resources. It allows you to analyse the diversity of livestock breeds on national, regional and global levels including the status of breeds regarding their risk of extinction.



Key facts



The roles and values of animal genetic resources remain diverse, particularly with regard to the **livelihoods of poor people**.



There are around **8800 livestock breeds of 38 different species in the world**, providing a diversity of products and services.




Many breeds have **unique characteristics** that can contribute to meeting challenges related to **climate change**.



The threats to animal genetic resources **need to be better identified** and their potential effects better assessed, so that action can be taken.

Zoom Meeting



Zoom Meeting

Ayaz Mammadov | Gregoire Leroy | India-B N Tripathi... | CHRISTINA LIGDA | PAUL JOHN BOETTCH... | Serbia-Prdjan Stojan...

Roswitha Baumung

Participants (58)

Find a participant

- AM Ayaz Mammadov (Me)
- CSGM - Audiovisual Services VY (Host)
- CSGM - Arabic c... (Co-host, interpreter)
- CSGM - Chinese... (Co-host, interpreter)
- CSGM - French ... (Co-host, interpreter)
- CSGM - Russian... (Co-host, interpreter)
- CSGM - Spanish... (Co-host, interpreter)
- GL Gregoire Leroy (Co-host)
- Roswitha Baumung (Co-host)
- CSGM - Audiovisual Services MB (Co-host)
- CSGM - English ... (Co-host, interpreter)
- AR Alma Račauskaitė
- AC alमुdena catalvia SPAIN
- AI Ante Ivanković
- Azat Mukalev
- BB Beate Berger
- CL Christian Looft

Invite | Unmute Me

Zoom Meeting

Ayaz Mammadov | Gregoire Leroy | India-B N Tripathi... | CHRISTINA LIGDA | PAUL JOHN BOETTCH... | Serbia-Prdjan Stojan...

Roswitha Baumung

Meeting Chat

literature related to uses and ecological services. can you please provide examples.

SARAI NURAFIANI to Everyone

What should be the criteria to assess that cryopreserved germplasm is sufficient or not, as asked during data entry under cryopreservation?

Dr Jean-Marie BATHÉBO to Everyone

Hi everybody, from Burkina Faso. Dr Jean-Marie BATHÉBO

Me to Everyone

Hi from Azerbaijan, is it possible to do correction (add or remove) information and photos on DAD-IS?

Montserrat Caballeros to Everyone

Regarding the list of breeder organisations, I agree with Danijela's comment that it would be very useful if we can export somehow to datis our information related to the breeder organisations from our excel that we have mandatorily published on our official website with all the data according to a common european

Who can see your message? Recording On

To: Everyone

Type message here...